

## AZƏRBAYCAN VƏ İNGİLİZ DİLLƏRİNĐƏ "GÖZƏLLİK" KONSEPTİNƏ DAİR BƏZİ QEYDLƏR

**Açar sözlər:** *konsept, gözəllik, qiymətləndirme, konseptosfer, konseptin əlamətləri*

"Gözəllik" konsepti çox geniş və mücərrəddir. O, estetikanın ən ümumi və universal kateqoriyalarından biri kimi, kamillilik, obyektin aspektlərinin harmonik birləşməsini bildirir və estetik zövq verir. Bu konsept çox qədim zamanlarda formallaşmağa başlamış, mürəkkəb inkişaf yolu keçmiş və həzirda da qalibləşməmiş və yeni çalarlar qəbul etməyə hazırlırdır. "Gözəllik" konsepti dövrün, təbii və sosial mühitin əlamətlərini özündə daşıyır. Zaman keçidkən gözəllik konseptinin özündə də müəyyən dəyişikliklər baş verir.

"Gözəllik" konseptini Azərbaycan və ingilis dil şüurunda linqvopraqmatik baxımdan təhlilə calb etməzdən öncə qeyd etmək lazımdır ki, gözəllik insan həyatının ən mühüm elementlərindən biridir. Həm Azərbaycan, həm də ingilis dilindəki izahlı lügətlərdə bu leksemə verilən izahlar əsasən üst-üstü düşür.

İnsan tərəfindən zahiri görünüşün qiymətləndirilməsi funksional-situativ səciyyə daşıyır. Bu aktın məzmunu insanın gərəmə qabiliyyətinin xüsusiyyətlərindən, qiymətləndirme və qiymətləndirən obyektlər arasındaki məsafədən, qavramın müddətindən asılı olaraq dəyişir.

İnsanın zahiri görünüşünün estetik qiymətləndirilməsinin parametrləri sırasında onun ölçü parametrlərini də (boyu, həcmi, çəkisi) fərqləndirirlər. İnsanın zahiri görünüşünün estetik etalonundakı cəlbədilik haqqında təsəvvürlər bədən quruluşunun xüsusiyyətləri və dəri örtüyünün rənginin qiymətləndirilməsində dəqiqləşdirilir.

Azərbaycan dilində bədən quruluşunun proporsionallığı (boylu-buxunlu, qamətli, çinar boylu və s.) və fiziki sağlamlığı (canlı-cəsədli, əndamlı və s.) ən plana çəkilir.

İngilis dilində gözəl obyekt, adətən, milli mədəniyyətdə, dünyagörüşündə, mentalitetdə formalılaşmış özünə yer almış, etalonlaşmış proporsiyalara malik olmalıdır, lakin əsas məsələ bizim hansi meyarlardan çıxış edərək onların düzgünlüğünü qiymətləndirməmiz ilə bağlıdır [2]. Bununla bağlı belə bir fikir söylənilir ki, obyektin gözəlliyyi haqqındaki müsbət müləhizələr onun quruluşunun zahirən ifadə olunan bu və ya digər xüsusiyyətlərinin gözə adəti olması ilə əlaqədardır. Qavranişın adətliyi təkrarlanması və obyektin quruluşunun müəyyən vacib hayatı funksiyaların yerinə yetiriləsi üçün məqsədə uyğunluğu ilə izah olunur: "beauty consisted in proportion or utility" [2]. Amma insanların gözəlliyyi qavramasına onun təfəkküründəki müəyyən qiymətləndirmə meyarları dəstə də təsir edir: "we must conclude that beauty is, for the greater part, some quality in bodies acting mechanically upon the human mind by the intervention of the senses" [2].

Azərbaycan dil şüurunda gözəllik bu və ya digər dərəcədə möhtəşəmliliklə müşayiət olunduğu halda, ingilis dil şüurunda gözəllik möhtəşəmlilikdən ayndır: "the sublime, which is the cause of the former, always dwells on great objects, and terrible". Bu, dil daşıyıcılarının şururunda gözəl obyektin kiçik ölçülərlə əlaqələndirilməsindən irəli gəlir: "beautiful objects are comparatively small". Dil daşıyıcılarının fikrincə məhz bu kimi obyektləri sevmək olar: "it is the small we are inclined to be fond of" [2]. Ingilis dilindəki kiçik ölçüləri deyasi formaların və bədənin incəliyinin müsbət estetik qiymətləndirilməsi ilə bağlıdır: "Ap appearance of delicacy, and even of fragility, is almost essential to it (beauty)" [2].

"Gözəllik" konseptinin Azərbaycan dilində semantik məkanı çox laylıdır. Onda həm müsbət, həm də mənfi keyfiyyətlər forqləndirmək olar. "Gözəllik" konseptinin bütün elementləri haqqında kifayat qədər geniş təsəvvür yaratmaq üçün onun nüvəsi və civarına daxil olan mənə qatlarını mütləq lingvopraqmatika baxımından, yəni konkret kontekstlər çərçivəsində öyrənmək lazımdır. Bununla belə, nəzərdən keçirdiyimiz misallar konseptin mürakkəbliyini göstərir və onun strukturunu qurmağa, müxtəlif səviyyələri tərkib hissələrini müəyyənləşdirməyə imkan verir.

Konsept (o cümlədən "gözəllik" konsepti) kontekstdə konkret mənasında realizə olunduğundan onu leksik mənasında deyil, kontekstual mənasında nəzərdən keçirmək lazım gəlir.

Bu tezisin xarici dillərin tədrisi prosesində tətbiqi mümkündür.

#### **Ədəbiyyat:**

1. Azərbaycan dilinin izahlı lügəti. 3-cü cild. - Bakı: Elm, 1983.
2. Burke, E. On the Sublime and Beautiful. The Harward Classics / Ed. by Charles W. Eliot. Vol. 24, Part 2 of 51. - New York: P.F. Collier & Son, 1909-14; Bartleby.com, Inc., 2001.

**Cahangirov Fikrət**  
**Azərbaycan Dillər Universiteti**

## **DİL VƏ MƏDƏNİYYƏTİN QARŞILIQLI ƏLAQƏSİ PROBLEMİNƏ YENİ YANAŞMA**

**Açar sözlər:** *dil, mədəniyyət, koqnitiv, konseptuallaşma, verballaşma*

Dil və mədəniyyət insan şürurunda gedən mürəkkəb koqnitiv proseslərin təzahürü olmaqla, qarşılıqlı təsirdödirlər və onların qarşılıqlı əlaqələrinin öyrənilməsi həmin prosesləri daha dolğun dərk və əks etdirməyə imkan verir.

Dil və mədəniyyətin qarşılıqlı əlaqəsini nəzərdən keçirdikdə, onların bir-birindən ayrı mövcud olmadığı fikri önsüçürlərdir: mədəniyyət dilsiz mövcud ola bilmədiyi kimi, dil də mədəniyyətdən kənar mövcud ola bilməz. Bizi elə gəlir ki, dil və mədəniyyətin belə münasibətlərini sinkretik adlandırmaq olar. Dil və mədəniyyət münasibətlərinin sinkretikliyinə onların qarşılıqlı təsirinin əsasında duran baza prinsiplərindən yanaşmaq bizcə, daha düzgün olar. Dil, mədəniyyət və təfəkkür arasındaki əlaqə yalnız təsdiq olunmur, həm də vurğulanır: mədəniyyət dil və təfəkkürün qarşılıqlı təsirinin integrasiyalı hissəsidir. Lingvistik və kulturoloji elmi əsərlərdə dil və mədəniyyətin ziddiyətli təqdim olunmasına baxmayaraq, onların vəhdətinin vurğulandığı işlər də惆dur.

Mövcud problemin necə şərh edilməsindən asılı olmayıraq, əsas problem dilin yaxud da mədəniyyətin öncüllüyünü aydınlaşdırmaqdır. Buradan üç əsas istiqamət forqləndirilir: mədəni determinizm, lingvistik determinizm, dilin və mədəniyyətin paralleliyi.

Dildə mədəni modellər, adətlər, həyat tərzi, vərdişlər, dil gerçəklilikindən xaricdə mədəniyyətin daşıyıcısı üçün relevant olan cizgilər dönyanın mədəni-spesifik mənzərəsində öz əksini tapır. Eyni zamanda dilə yiyələnərək, mədəniyyətin daşıyıcısı hələ erkən ontogenetdə onun dili ilə söylənən "dünyagörüşü" əldə edir, öz mədəniyyəti üçün xarakterik olan konseptuallaşmaya malik olur. Koqnitiv dilçilikdəki bu hallar birbaşa V.Humboldtun, E.Sepirin, B.Uorfun və onların davamçılarının fikirləri ilə səsləşir.

"Mədəni işlənmə prinsipini" mədəniyyətin orijinallığının və unikallığının göstəricisi kimi dil və mədəniyyətin qarşılıqlı təsirinin əsasında durur. Mədəni işlənmənin vacibliyi Frans Boasin